







# Azərbaycan beynəlxalq aləmdə sivilizasiyalararası əlaqələrin təmin edilməsi işinə böyük töhfə verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ümumdünya Yəhudi Konqresinin, Avrasiya Yəhudi Konqresinin və Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbərlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Ümumdünya Yəhudi Konqresinin və Avrasiya Yəhudi Konqresləri rəhbərlərinin ölkəmizdə geniş tərkibdə səfərinin əməkdaşlığın müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev əsr-lərboyu ölkəmizdə müxtəlif xalqların, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində bir ailə kimi yaşadığını vurğulayaraq bu gün də Azərbaycanın mədəniyyətlərarası dialoqu uğurla həyata keçirdiyi bir ölkə kimi tanındığını qeyd etdi. Dövlət başçısı Azərbaycanın beynəlxalq aləmdə sivi-



lizationalararası əlaqələrin təmin edilməsi işinə böyük töhfə verdiyini dedi.

Çıxış edən qonaqlar Prezident İlham Əliyevlə görüş-

dən məmnunluq hissi keçirdiklərini bildirdilər. Onlar ölkəmizdə güclü inkişaf proseslərinin nümayəndə heyətinin üzvlərində dərin

təəssürat doğurduğunu qeyd etdilər.

Söhbət zamanı Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Foru-

munun əhəmiyyətinə toxunuldu, bu tədbirin xalqlararası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi vurğulandı.

## Ağstafa rayonunun Ağstafa-Yeniğün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. On doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Yeniğün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılına avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoynuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon (üç milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılсын.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 1 may 2019-cu il

## “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 93; 2003, № 10, maddə 571; 2009, № 4, maddə 226) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda ikinci abzas əlavə edilsin:

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının

səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.”.

2. Dördüncü abzasdan “6-cı maddəsinin 5-ci hissəsinin 2-ci abzasında,” sözləri çıxarılсын və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.

3. Aşağıdakı məzmununda beşinci abzas əlavə edilsin:

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur.”.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 aprel 2019-cu il

## Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163,

№ 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD, 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD, 1398-VQD nömrəli və 28 dekabr tarixli 1406-VQD, 1427-VQD, 19 fevral tarixli 1516-VQD nömrəli qanunları) 38.1-ci maddəsinin ikinci cümləsinə “haqqında” sözlərindən sonra ”, həmçinin dərman vasitələri haqqında” sözləri əlavə edilsin.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 mart 2019-cu il

## “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1549-VQD nömrəli Qanununun tətbiqi barədə

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1549-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında”

Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 30 aprel 2019-cu il

## Təbii qaz limitinin artırılması dövlətin sosial siyasətinin tərkib hissəsidir

Məlumdur ki, Azərbaycan neft və qaz ölkəsi kimi tanınır. Bu təbii sərvətlərdən səmərəli istifadə etməklə əhalinin istehlak tələbatını ödəmək üçün son illər respublikamızda görülən işlər göz qabağındadır. Ən ucqar dağ rayonlarımızın ayrı-ayrı qəsəbə və kəndlərinə təbii qaz xətlərinin çəkilişi insanların sonsuz sevincinə səbəb olmuşdur.

Hələ regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı çərçivəsində 2006-cı ilin payızında Lerik və Yardımlı rayonlarına təbii qaz xətti çəkildi. İnkişaf edərək şəhər statusu alan Lerik və Yardımlı rayon mərkəzlərinə qaz gətirildi, əhalinin mənzillərində “mavi alov” söləndi. Adamların əsrilər boyu həsrətində olduğu arzusu çin oldu. Onlar açılış gününü bayram kimi qeyd etdilər. Bu hadisə “təbii qaz xətlərinin çəkilişi” deyil, bəlkə də müəyyən dinclik gətirdi, bəlkə səstəri azaldı. Həmin açılış mərasimlərində dövlət başçısı İlham Əliyev çıxış edərək hər iki rayonun sakinlərini təbii qaz xətlərinin çəkilişi ilə təbrik etdi.

İkinci, üçüncü Dövlət proqramları çərçivəsində də bu mühüm məsələ sən-gimədi. Ən ucqar ərazilərə təbii qaz xətti çəkilişi davam etdi. İndi ölkəmizdə qazlaşdırma 95 faiz həddinə çatmışdır.

Məlumdur ki, ölkə əhalisinin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident cari ilin yanvar ayından indiyədək bir neçə fərman və sərəncam imzalamışdır. Bu günlər Tarif Şurasının təbii qazın limiti ilə bağlı qəbul etdiyi qərarı da həmin tədbirlərin davamı kimi qəbul etmək olar. Həmin qərarla əhali qrupu üzrə təbii qazın illik istehlak limiti 500 kubmetr artırılaraq 2200 kubmetrə çatdırılmışdır.

*İlyas Kərimov, Salyan rayonunun Bərkənd kənd sakinini:* “Tarif Şurasının qərarı həmin kimi mənim və ailə üzvlərimin də sevincinə səbəb olmuşdur. Yeni limit xüsusilə qış aylarında ailə büdcəmizə qənaət etməyə imkan verəcək. Bunu Prezidentin son zamanlar həyata keçirdiyi sosial tədbirlərdən biri kimi qəbul edirik”.

*Salman Bayramov, Masallı rayonunun Yeddioymaq kənd sakinini:* “Əhalinin istifadə etdiyi təbii qaz limitinin artırılması həmişə bizim kənd camaatı tərəfindən də razılıqla qarşılanmışdır. Bu artım hər bir qaz istehlakçısının ailə büdcəsinə müsbət təsir göstərəcək. Ölkə rəhbəri çü-xişlərində əhalinin yaşam tərzinin yüksəldilməsi üçün əməkdaşlıq, pensiyaların, müavinətlərin artırılmasını bundan sonra da diqqətdə saxlanılacağına bildirmişdir. Buna görə dövlət başçısına minnətdarlığımızı bildiririk”.

Bəli, ölkəmiz gücləndikcə, onqu iqtisadi potensialı ardıcılıq əhalinin də gün-güzəranı yaxşılaşır. İndi xarici ölkələrin şirkətləri, iş adamları, sahibkarları Azərbaycana investisiya qoymağa seyr göstərilir. Bu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasətin nəticəsidir.

**Seyran CAVADOV,**  
**“Azərbaycan”**

## “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

**Maddə 1.** “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12

(I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1482-VQD nömrəli və 19 fevral tarixli 1515-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 19.1.4-cü və 19.1.6-cı maddələr ləğv edilsin;

2. 19.3-cü maddədə “19.1.6-19.1.8-ci” sözləri “19.1.7-19.1.8-ci” sözləri ilə əvəz edilsin.

**Maddə 2.** Bu Qanun 2019-cu il aprelin 1-dən tətbiq edilir.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 23 aprel 2019-cu il

## “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1568-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1568-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

də təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 1 may 2019-cu il

## “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alır**:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12

(I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1434-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 2.0.23-cü maddə əlavə edilsin:

“2.0.23. kəndli dövlət daktiloskopik və genom qeydiyyatının aparılması”.

2. Aşağıdakı məzmununda 33-6-cı maddə əlavə edilsin:

**“Maddə 33-6. Kəndli dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri**

Dövlət rüsumu tutulmalı olan hərəkətlər	Dövlət rüsumunun məbləği
33-6.1. Kəndli dövlət daktiloskopik qeydiyyatının aparılması	20 manat
33-6.2. Kəndli dövlət genom qeydiyyatının aparılması	250 manat

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 mart 2019-cu il

## “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1550-VQD nömrəli Qanununun tətbiqi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1550-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”

Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 30 aprel 2019-cu il

## Təbii qaz üzrə artırılmış limit necə tətbiq olunacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin sistemli və davamlı sosial siyasətinin davamı olaraq növbəti humanist addım atılıb, dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aprelin 30-da keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

Tarif Şurasının Katibliyindən AZƏRTAC-a bildirilib ki, artıq bu güzəştdən - yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan çox abonent (7 milyondan çox vətəndaş) yararlanacaq. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən











# Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib



Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərah Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatların direktorları, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə AMEA-nın elmi nailiyyətlərini əks etdirən sərəncamla tanış olublar. Sərəncamda Azərbaycanın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış gusələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif fəhrlər və istehsal olunan yeni məhsullar nümayiş etdirilib.

Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələrinə dair diqqətli sükutla xatirə edildi. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarının ümumi yığıncağın gündəliyi ilə tanış edib.

Sonra akademik Akif Əlizadə AMEA-nın 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış etdi. AMEA-nın rəhbəri dövlət siyasətinin mühüm strateji hədəflərinə uyğun olaraq, 2018-ci ildə də respublikamızda

ilm və təhsilin inkişafı istiqamətində görülən mühüm tədbirlər və əldə edilən uğurlar haqqında məlumat verib: "Ötən il AMEA tərəfindən elmi-texniki potensialın inkişaf etdirilməsi, multidissiplinar tədqiqatların aparılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi potensialın ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi və digər istiqamətlərdə mühüm işlər görüldü".

Akademik Akif Əlizadə Prezident İlham Əliyevin ölkədə "Elm Günü"nü təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncam imzaladığını xatırladaraq bunun dövlət başçısının elminə diqqət və qayğısının daha bir göstəricisi olduğunu bildirdi.

Diqqətə çatdırılıb ki, 2018-ci ildə AMEA-nın elmi müəssisələri 20-yə yaxın dövlət proqramının və digər tapşırıqların icrasında yaxından iştirak edib. Akademiyada dövlətin elm siyasətinin reallaşması üzrə mühüm elmi tədqiqat işləri və layihələr həyata keçirilib.

Elmlə təhsilin vahidliyindən danışan Akif Əlizadə qeyd edib ki, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi məqsədilə hesabat ilində mühüm tədbirlər görüldü. 2018/2019-cu tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas, 48 ixtisas-

laşma üzrə 67 nəfər yüksək balla qəbul olub.

AMEA-nın prezidenti innovativ fəaliyyət sahəsində görülən işlər haqqında da məlumat verib. Hesabat ilində AMEA Yüksək Texnologiyalar Parkında (YTP) innovasiya məhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayə, xidmət və digər sahələrdə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini, 2018-ci ildə YTP-nin rezidentlərinin sayının 11-ə çatdığını deyib.

Akademik Akif Əlizadə beynəlxalq elmi əlaqələrdən danışaraq, 2018-ci ildə bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq dair imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib.

Bildirilib ki, ötən il AMEA-nın əsas fəaliyyət istiqamətlərindən olan sosial sahədə də mühüm tədbirlər həyata keçirilib. Əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, iş və yaşayış şəraitinin yaxşılaşdırılması, əmək haqlarının artırılması, onların istirahətinin və sağlamlıqlarının təminatının olunması, mənzil təminatının həlli istiqamətində bir sıra işlər görüldü.

Məruzədən sonra AMEA-nın akademik-katibi, akademik Rəsim Əliquliyev AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair sualları cavablandıraraq

Yığıncaqda akademik Z.Bünyadov adına Şərşəfəddin İsmayilovun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, Ə.Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunda laboratoriya rəhbəri, akademik Aşef Hacıyev və AMEA Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminəğa Sadıqov çıxış ediblər.

Tədbirdə ümumi yığıncağın qərar layihəsi müzakirə olub. AMEA-nın Rəyasət Heyətinin 2018-ci ildəki fəaliyyəti qənaətbəx hesab olunaraq hesabat təsdiq edildi. Qərara əsasən, AMEA-nın Rəyasət Heyətinə Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, dövlət elmi-texniki siyasətinin işlənilməsi və həyata keçirilməsi AMEA-nın iştirakı ilə daha da gücləndirilməsi təsdiqlənib. Həmçinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin və digər dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı müvafiq qurumlarla əməkdaşlığın və elmi tədqiqat işlərinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlməsinin 50 illik yubileyi ilə əlaqədar onun ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında oynadığı tarixi rolunun elmi əsaslarla araşdırılmasının davam etdirilməsi və "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" dövlət

başçısının sərəncamının və Nazirlər Kabinetinin müvafiq qərarının icrası istiqamətində tapşırıqlar verilib. Qərarda nüvə fizikası, nanotexnologiyalar və nanostrukturalar, informasiya texnologiyaları, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə, süni intellekt sistemləri və mexatronika, astrofizika, kimya texnologiyasının və materialşünaslığın nəzəri problemləri, neft kimyası və üzvi sintez, böyük dərinlik neftləri, geodinamika və seysmologiya, qlobal dəyişikliklər və iqlim, molekulyar biologiya, gen mühəndisliyi, əhəlinin sağlamlığı və biotibb üzrə fundamental və tətbiqi tədqiqatlar prioritet elmi istiqamətlər kimi üstünlük verilməsi əksini tapıb. Bundan başqa, Azərbaycan tarixi, ədəbiyyatı, dili, incəsənəti və folklorunun regional və global problemləri, sosial və etnik proseslər, qlobal iqtisadi, siyasi, hüquqi faktorların ölkəmizə potensial təsiri ilə bağlı tədqiqatların davam etdirilməsi tapşırılıb. Həmçinin AMEA-da əldə olunan mühüm elmi nəticələrin nüfuzlu elmi bazalara inteqrasiyasının daha da sürətləndirilməsi, akademiklərin nəşr olunan jurnallarda bu bəzələrin tələblərinə uyğunlaşdırılması üçün zəruri tədbirlərin davam etdirilməsi, AMEA-da magistratura təhsilinin daha da inkişafı, AMEA-nın Yüksək Texnologiyalar Parkının yerli və beynəlxalq elmi-texnoloji şirkətlərlə və biznes strukturları ilə əməkdaşlığının genişləndirilməsi və digər istiqamətlərdə tapşırıqlar verilib.

Yığıncaqda AMEA-nın vitse-prezidenti və Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə gətirilib. Gizli sərəncamla yola ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Rəsim Əliquliyev AMEA-nın vitse-prezidenti, akademik Vaqif Fərzəliyev isə Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər. AMEA-nın akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Əminəğa Sadıqov icra edəcək.

Sonra BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin "Beynəlxalq Kimyəvi Elementlərin Dövrü Cədvəli III" elan olunması ilə əlaqədar D.I.Mendeleyevin "Kimyəvi Elementlərin Dövrü Qanunu"nun keşfinin 150 illiyinə həsr olunan elmi sessiya işə başlayıb.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev "Kimyəvi elementlərin dövrü sistemi təbii fundamental qanunlarından biridir" mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, kimyəvi elementlərin dövrü cədvəli kimyəvi elementləri sistemləşdirir və bəzələri fizika, kimya, biologiya, geokimya, kristallografiya, astrofizika və digər elmlərin inkişafında mühüm rol oynayır. XX əsrdə dövrü cədvəl bir çox dəyişikliklərə məruz qalmasına baxmayaraq, son nəticədə daha təkmil vəziyyətə gətirilib.

Məruzəçi Azərbaycanda qeyri-üzvi funksional materialların, yarımkeçiricilərin və topoloji izolyatorların məqsədlə sintezi sahəsində axtarışlarda dövrü cədvəlin

mühüm rolundan bəhs edib, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda son illərdə bu istiqamətdə əldə edilmiş elmi nəticələr haqqında məlumat verib.

Elmi sessiyada Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru Yunis Qəhrəmanov çıxış ediblər.

Daha sonra yekun nitqi söyləyən akademik Akif Əlizadə doktorantura təhsilinin Avropa təhsil sistemində inteqrasiyasını təmin etmək məqsədilə Avropa İttifaqının "Erasmus+" proqramının "Nizamı" layihəsi çərçivəsində müvafiq tədbirlərin davam etdirilməsinin, gənc alimlərin təcrübə keçməklə və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.


Qeyd edilib ki, multidissiplinar tədqiqatların gücləndirilməsi istiqamətində riyaziyyat və informasiyanın elmin müxtəlif sahələrinə tətbiqi və xüsusi diqqət ayrılmalı, alimlərimiz dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edən qeyri-neft sektorunun inkişafına öz töhfələrini verməlidirlər.

Sonda akademik Akif Əlizadə Azərbaycan alimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

## Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

İstanbulda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də türk yəli həmkarı Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olub. Tərəflər hərbi, hərbi-



texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

## Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən mayın 1-də "Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vəzifələrinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olunması, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşılmasının



nın yüksək səviyyədə saxlanılmasıdır. Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və mina-



atanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zənit-raket bölmələrinin cəlb edilib. Təlim mayın 3-dək davam edəcək.

## Azərbaycanın yeni aviasiya bombası

Xarici ölkələr Azərbaycanın hərbi məhsullarına böyük maraq göstərib

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan "QFAB-250 LG" aviasiya bombasının inert nümunəsi İstanbulda keçirilən "IDEF-2019" sərgisində ilk dəfə nümayiş etdirilib və böyük maraqla qarşılanıb.

MSN-dən AZƏRTAC-a bildirilib ki, lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası nazirliyin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin "ASELSAN" şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb. Aviasiya bombasının üç ədəd inert nümunəsi artıq hazırdır, bu nümunələrin sınaqlarının keçirilməsi planlaşdırılır. Inert nümunələrin sınaqlarının həyata keçirilməsi nəzərdə tutulur.

Uzunluğu 3300 millimetr, diametri 240 millimetr, kütləsi 270 kiloqram olan "QFAB-250 LG" aviasiya bombaları 12000 metrədək məsafədə hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək. "QFAB-250 LG" aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bu məmulat daxili tələbat və ixrac üçün nəzərdə tutulur.

Qeyd edək ki, İstanbulda keçirilən "IDEF-2019" sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yehya Musayev Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Demirle görüşüb.

Nazir müavini Türkiyədə XIV dəfə təşkil olunan beynəlxalq müdafiə sənayesi sərgisinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, iki qardaş ölkə arasındakı əməkdaşlığın yüksək qiymətləndirilib. Səminə keçən görüşdə iki qardaş ölkə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Sərgi çərçivəsində nazir müavini "IDEF-2019"də öz məhsullarını nümayiş etdirən Türkiyənin "ASELSAN" şirkətinin stendində olub və şirkətin nümayəndələri ilə görüşüb.

Eyni zamanda, nazir müavini Pakistanın "GIDS" şirkətinin stendini ziyarət edib, şirkətin icraçı direktoru Tariq Cavaidlə görüşüb. Səminə və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Ukraynanın "Ukrobonprom" şirkətinin baş direktoru Pavlo Bukin ilə də görüş keçirilib. Görüşdə əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

Azərbaycan stendini ziyarət edən Cıbutinin müdafiə naziri Əli Həsən Bahdon ilə görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olub. Əli Həsən Bahdon MSN tərəfindən nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.

## Dövlət Sərhəd Xidmətinin rəisi "Qazax" sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb



Mayın 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev xidmətin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən "Qazax" sərhəd dəstəsinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanışlıq olub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və "Qazax" sərhəd dəstəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən xidməti-müsavirə hərbi hissə və bölmələrinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

"Azərbaycan"

## Qırxdan çox ölkənin diplomatları Qazaxın sosial-iqtisadi və mədəni inkişafı ilə yaxından tanış olub

Aprelin 30-da Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin rəhbərliyi və onların xanımları ölkəmizin qərib qapısı sayılan Qazaxa səfər ediblər. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatlığı ilə reallaşan səfər diplomatlara regionlarımızın inkişafı və bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr barədə məlumat vermək, habelə turizm inkişafı ilə yerdə tanış olmaq məqsədi daşıyıb.

Qırxdan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatların rayonla tanışlığı ilk olaraq Daş Salahlı kəndində yerləşən Dəmcilli mağarasında başlayıb.

Qonaqlara Dəmcilli mağarası haqqında rus, ingilis və Azərbaycan dillərində məlumatlar özümdə ehs etdirən bukletlər paylanılıb. Daş Salahlı kəndində yerləşən Qazax Sement Zavodu ilə tanışlıq qonaqlarda rayonun iqtisadi inkişafı haqqında yüksək təəssürat yaradıb. Zavod haqqında ətraflı şəkildə məlumat alan qonaqlar sementin son istehsal prosesi ilə də əyani şəkildə tanış olublar.

Diplomatlar Qazax rayonunda düşmənlə sərhəddə, an uçmaq məsafədə yerləşən Məzəm kəndinə də baş çəkiblər. Ermənistan-Azərbaycan münasibətləri başlayandan bu kənd səkkiz şəhid verib. Bu qəhrəman kənddə dörd hərbi öz kəndinin, ümumilikdə isə Vətənin müdafiəsi uğrunda canından keçib. Dörd nəfər kənd sakini isə düşmənlərin qurbanı olub. Bir nəfər kənd

sakini - Mərifət Nəsimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bildirilib ki, Məzəm kəndi 1992-ci ildə düşmənlər tərəfindən işğal olunmasına baxmayaraq, qüdrətli ordumuzun gücü sayəsində yenidən geri qayıtlılıb.

Sonra nümayəndə heyəti Fəxri qazaxlılar parkında olublar. Burada qonaqlara büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında ətraflı məlumat verilib.

Səfər çərçivəsində qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını da ziyarət ediblər. Qeyd olunub ki, Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra şəhidlərin xatirəsinə salınıb. Bu gün Qazax rayonunun 283 şəhidi, 7 Milli Qəhrəmanı var.

Sonra qonaqlar ötən il 100 yaş tamam olan Qazax Müəllimlər Seminariyasına gəliblər. Qonaqlar Qazax Cümə Məscidi ilə də tanış olublar.

Ziyarət etdikləri növbəti ünvan Ədəbiyyat muzeyi olub.

Diplomatların sonuncu tanış olduqları ünvan isə Qazax Tarix-Diyarşünaslıq Muzeyi olub. Bu muzeylə də tanışlıq qonaqlarda çox təəssürat yaradıb.

Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Qazaxla tanışlıqdan çox təəssüratlarla ayrılıblar.

Diplomatlar Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.





# İlham Əliyevin yeni hədəfləri

## Və Azərbaycanın növbəti inkişaf modeli

**Əvvəlki 1-ci sah.**

- qitələrarası ən səmərəli logistika-nəqliyyat qovşağı yaradaraq, Çindən İngiltərəyədək böyük bir regionda tranzit mərkəzlərindən biri kimi qəbul edildi;  
- mükəmməl iqtisadi qanunvericilik bazası və güclü sahibkarlıq sifri formalaşdırdı, iqtisadiyyatın neftdən asılılığını minimuma endirilməsi sahəsində müsbət nəticələr əldə etdi, qeyri-neft sektorunun inkişafının dayanaqlığı təmin olundu;  
- yeni istehsal müəssisələrinin işə düşməsi ölkənin iqtisadi potensialını artırdı, regional tərəqqi milli inkişafın əsas göstəricilərindən birinə çevrildi, "Made in Azerbaijan" dünyada nüfuzlu brend kimi tanındı;

- iqtisadiyyatın bütün sahələrinin modernləşməsinə nail olundu, genişmiqyaslı islahatlar proqramı qəbul edildi və uğurla həyata keçirildi;  
- inkişaf etməkdə olan ölkəyə çevrilən Azərbaycan postsovet məkanında bazar iqtisadiyyatına keçidi başa vuran ilk dövlət oldu və s.

Bütün bunlar İnkişafın Azərbaycan Modelinin əsas mahiyyəti, istiqaməti və gərəyə çevrilən hədəflərinin bir qismidir.

**"Qlobal böhranda milli inkişaf strategiyası" - Azərbaycanı ümumdünya iqtisadi təlatümlərindən qoruyan islahatlar konsepsiyası**

2010-cu ildən etibarən dünyada başlayan yeni maliyyə böhranı onlarla dövlətdə ciddi iqtisadi-sosial böhrana, hətta bəzi ölkələrin iqtisadi sisteminin iflasına səbəb oldu. Mehriban İnkşafın Azərbaycan Modelinin uğurlu təbiiqi sə-

bəbindən ölkəmiz uzun dövr üçün bu zərərli meyillərdən qorundu. Lakin 2014-2015-ci illərdə dünya bazarmında neftin qiymətlərinin birdən-birə 4 dəfə aşağı düşməsi respublikamızda büdcə daxilolmalarına ciddi problemlər yaratdı. Şübhəsiz, böhran Azərbaycana da sirayət etdi. Ancaq uğurlu model ölkəmizə ciddi sosial təlatümlərdən, iqtisadi böhranlardan qorudu. Baş verən çətinliklər birbaşa xarici təsirlərlə bağlı olduğundan, onların hamısını zərərsizləşdirmək mümkün deyildi. Lakin düzgün iqtisadi-sosial siyasət Azərbaycanı böhrana təslim olan dövlətlər cərgəsinə salmadı, hələ üstelik inkişafın dayanaqlığı təmin olundu.

İlham Əliyevin iqtisadiyyatda yeni dövrün çağırışlarına, tələblərinə uyğun həyata keçirdiyi islahatlar geniş miqyas aldı. Bu dövrdəki tədbirlər proqramını "Qlobal böhranda milli inkişaf strategiyası" adı altında ümumiləşdirmək olar.

**Yeni iqtisadi model - möhkəm təməl, real hədəflər**

2016-cı ildə iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin hazırlanması, 2017-ci ildə iqtisadi modernləşmənin yeni mərhələsinə başlanılması, 2018-ci ildə yeni islahatlar kursunun təbiiqi, 2019-cu ildən isə yeni siyasət paketinin elanı, əslində, İlham Əliyevin yeni iqtisadi modelinin ilkin konturlarını və fəaliyyət hədəflərini əks etdirirdi.

İndiyədək bu sahədə əldə olunan nəticələr genişmiqyaslıdır, olduqca əhəmiyyətlidir. Dünyada maliyyə, iqtisadiyyat, sosial sahələrdə böhranın tüğyan etdiyi, sabitləşmənin gözlənmədiyi son illərdə ölkəmiz istisnasız olaraq bə-

tün istiqamətlərdə müsbət göstəricilər əldə edib. Elə sadəcə son üç ilin göstəriciləri təmsalında Azərbaycanın iqtisadi mənzərəsini təsvir etmək olar. Məsələn, bu illərin müqayisəsində,

- minimum əməkhaqqı, pensiya, müxtəlif sosial kateqoriyalara verilən təqaüdlər, müavinətlər 2 dəfəyə yaxın artırılıb; illik inflyasiya göstəricisi 12,4 faizdən 2,3 faizə qədər enib; strateji valyuta ehtiyatları 37,9 milyard dollardan 46,7 milyard dollara qalxıb; büdcə xərcləri 17 milyard 800 milyon manatdan 25 milyard 200 milyon manata qədər yüksəlib; qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artıma nail olub; ümumi daxili məhsulun göstəricisi 54 milyard manatdan 80 milyard manata qədər artıb; Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan 63-cü yerdən 25-ci yerə yüksəlib və s.

Prezident bu göstəriciləri mühüm uğur kimi səciyyələndirir, lakin arxayınlaşmağa əsas görmür. Onun təbiriyyə desək, bu sahədə yeni, daha təkmil addımlar atılmalı, tədbirlər həyata keçirilməli və dünyanın ən müvəffəq təcrübəsi Azərbaycana gətirilməlidir. Bütün bunlar isə daha da uğurlu inkişaf modelinin ərşəyə gəlməsinə təminat verəcəkdir.

"Yeni inkişaf modelinin əsas mahiyyəti nədən ibarət olacaqdır" sualına indən cavab vermək mümkün olmasa da, onun nəticəsini necə olacağını elə bu gün tam arxayınlıqla söyləmək olar: Müəllifin İlham Əliyev olduğu bütün islahatlar, proqramlar, layihələr kimi iqtisadiyyatın yeni inkişaf strategiyası da uğurla hazırlanacaq, layihəncə təbiiqi ediləcək və daha böyük inkişafın təməlinə çevriləcək!

**İxtiyar HÜSEYNLİ, "Azərbaycan"**

# "Naxçıvan-2019" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib



Mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Naxçıvan-2019" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə festival iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə gələrək dəhşətli şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatları baxıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəlif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Naxçıvan-2019" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirakçıları təbrik edib, şahmatçılara və qonaqları salamlayaraq deyib: "Azərbaycanda tarixən şahmat geniş yayılmışdır. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə şahmat daha da inkişaf etdirilmiş, bu idman növü gənc nəslin intellektual potensialının formalaşdırılmasına öz töhfəsini vermişdir".

"Hər il olduğu kimi, bu il də "Naxçıvan-2019" Beynəlxalq Şahmat Festivalı iştirak-

çılarının kütləviyyə ilə fərqlənir", - deyən Ali Məclisin Sədri yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə və şahmatçıların ölkələrini layiqincə təmsil edəcəklərinə əminliklə "Naxçıvan-2019" Beynəlxalq Şahmat Festivalını açıq elan edib, idmançıların hər birinə qələbə arzulayıb.

Azərbaycan Respublikasının gənc və idman naziri Azad Rəhimov çıxış edərək deyib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, idmanın maddi-texniki bazasının gücləndirilməsi və bu sahədə qazanılan nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə digər idman növləri kimi, şahmat da inkişaf edib. Bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev də idmanın, o cümlədən şahmatın inkişafına xüsusi diqqət yetirir. Azərbaycan dünyada şahmatın inkişafına dair dövlət proqramı qəbul edən ilk ölkədir. Bu, şahmatın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Azərbaycan Respublikası Şahmat Federasiyasının sədri Elman Rüstəmov çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə şahmatın inkişafına dövlət səviyyəsində qayğı göstərib. Dahi rəh-



bər siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan digər sahələrlə yanaşı, şahmatın da davamlı inkişafına, tədrisində və kütləviyyəyə səbəb olub. Bu gün Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır. Kişi və qadınlardan ibarət milli komandalarımız beynəlxalq şahmat yarışlarında uğurlar qazanırlar. Eyni zamanda, Azərbaycanda şahmat üzrə mötəbər beynəlxalq yarışlar keçirilir. 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun, 2016-cı ildə isə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi, eləcə də hər il ənənəvi olaraq Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat festivalının təşkil edilməsi bunu bir daha təsdiq edir.

Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Gülkız Tülay Naxçıvanda olmaqdan və şahmat festivalının təşkilində böyük məmnunluq duyduğunu bildirərək deyib: "Azərbaycan xalqının ümummilli lideri, Türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə münasibətlə onun vətənidən keçirilən beynəlxalq şahmat festivalı mühüm əhəmiyyətə malikdir. Ölkələrimiz arasındakı əlaqələrin uğurlu inkişafı bir çox sahələrlə yanaşı, idmanı da əhatə edir. Xüsusilə şahmat sahəsindəki əməkdaşlıq məmnunluq doğurur. Türkiyədə şahmat inkişaf edir. Bu işdə Azərbaycan şahmatçılarının, şahmat müəllimlərinin və ustalarının böyük əməyi vardır. Naxçıvanda şahmat məktəbləri örnək və nümunə kimi qəbul edilir. Ona görə də Naxçıvanda şahmatın inkişafı sahəsində görülən işlər beynəlxalq səviyyədə tanınmalı və təbliğ olunmalıdır".

Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov deyib ki, Naxçıvanda şahmat festivalı yüksək səviyyədə təşkil olunur. 9 ildir keçirilən festival Beynəlxalq Şahmat Federasiyasının təqviminə ən yaxşı festival kimi daxil edilib. Hər il festivalda dünya və Avropa çempionları, beynəlxalq reytingli və istedadlı gənc şahmatçılar iştirak edirlər.

Bildirilib ki, "Naxçıvan-2019" Beynəlxalq Şahmat Festivalında 14 ölkədən 356 şahmatçı iştirak edir. Festivalda iştirak edən şahmatçılar arasında 20 beynəlxalq qrossmeyster, 15 beynəlxalq usta və 15 FIDE ustası vardır.

Sonra şahmat festivalının püşkü atılıb. Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib.

# Bakıda "eTwinning Plus" layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir

Mayın 1-də Bakıda "eTwinning Plus" layihəsi çərçivəsində "Rəqəmsal təhsil" mövzusunda üçgünlük seminar işə başlayıb. AZƏRTAC xəbər verir ki, seminar Təhsil Nazirliyi və Türkiyənin "eTwinning" Mərkəzi ilə birgə təşkil olunub. Tədbirə Azərbaycanın müxtəlif bölgələrindən 24 və Türkiyədən 20 müəllim qatılıb.

Seminarın açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirdi ki, dövlətimizin innovativ inkişaf istiqamətlərindən biri bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Həmçinin gənclərə məktəb yaşlarından etibarən tolerantlıq, başqa millətlərə, dinlərə və mədəniyyətlərə hörmət kimi dəyərlərin aşılanması çox mühümdür. Gələcək nəslin hərtərəfli inkişafı isə bu günün təhsilindən asılıdır. Bu baxımdan müəllim və şagirdlərin XXI əsr bilik və bacarıqlarının artırılması istiqamətində "eTwinning Plus" layihəsinin rolu əhəmiyyətlidir.

Nazir müavini layihə çərçivəsində Azərbaycan şagirdlərinin Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir



mübadiləsi aparmasını, onların adət-ənənələri, mədəniyyətləri ilə tanış olmaq imkanını qazanmasını müsbət dəyərləndirib. Həmçinin bildirdi ki, bu, öz növbəsində, şagirdlərdə müasir və dünyəvi keyfiyyətlərin formalaşdırılmasına mühüm təsir göstərir.

Təhsil Sisteminin informasişallaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxışında "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq təhsil sisteminin informasişallaşdırılması istiqamətində reallaşdırılan təd-

birlərdən danışib. Bildirilib ki, "eTwinning Plus" layihəsi Avropa İttifaqının fasiləsiz təhsil proqramının tərkib hissəsidir. 2013-cü ildən ölkəmizdə iştirak etdiyi layihənin əsas məqsədi pedaqoji işçilərin arasında əməkdaşlıq imkanlarını genişləndirmək, 35 Avropa ölkəsindən olan həmkarları ilə birgə təhsilin inkişafı istiqamətində müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

Seminar çərçivəsində yerli və türkəyilli mütəxəssislər rəhbərliyi ilə İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarının inkişafı edəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq. Qeyd edək ki, "eTwinning Plus" layihəsi çərçivəsində Azərbaycan bu gündən 494 məktəbdən 1750 müəllimin iştirakı ilə 1417 təhsil layihəsi həyata keçirilib. Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir.

# Heydər Əliyev irsi Azərbaycan gəncliyinin yeganə istinadgahıdır

Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Əvvəl ulu öndərin gənclərə qayğısından bəhs edən videoçarx nümayiş olunub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rəqif Abbasov qonaqları və iştirakçıları salamlayaraq Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı. Bildirdi ki, ölkədə həyata keçirilən dövlət gənclər siyasəti dəhşətli Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlamlıq düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev ulu öndər tərəfindən bünövrəsi qoyulmuş gənclər siyasətinin uğurlarından danışdı. Bildirdi ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında



ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Hazırda bu sahədə dövlət başçısı İlham Əliyevin apardığı siyasətin nəticəsi olaraq gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mədəni-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibte olunacaq nüfuz qazanıb. Buna görə də gənclər ulu öndərin həyat yolu və fəaliyyətinin dərinliyinə bəyənmişdirlər. Bu işlərdə bu gün keçirilən elmi-praktik konfrans mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirdi ki, ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Mehriban bu dəhşətli xüsusiyyət 26 iyul 1994-cü il tarixli fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb, daha

sonra 2 fevral - Azərbaycan Gəncləri Günü elan edildi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərini həlləmə təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir. Konfransın sonunda tədbirdə çıxış edən və müxtəlif sahələr üzrə məruzələr hazırlamış digər gənclərin işlərinin kitab şəklində çap olunması qərarə alınmışdır.


**Xayala MURADLI, "Azərbaycan"**

# "Azərbaycanda xristianlıq: keçmişdən bu günə" adlı kitab ingilis dilində nəşr edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadənin "Azərbaycanda xristianlıq: keçmişdən bu günə" adlı kitabı ingilis dilində işıq düzür.

AZƏRTAC xəbər verir ki, kitabın ön sözünün müəllifləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlər Təbliği Fondu tərəfindən çap olunan kitabda xristianlığın və əsas xristian qollarının tarixi, inanc əsasları, ibadət şəklləri barədə məlumat verilir. Bununla yanaşı, Azərbaycanla müvafiq olan xristian konfessiyalarının, dini



çərəyan və icmaların etiqadı prinsipləri, onların ölkəmizdəki tarixi, sayı, etnik və yaş tərkibi, humanitar fəaliyyəti və mətbu orqanları haqqında ətraflı məlumat oxucuların diqqətinə çatdırılır. Müəllif ölkəmizdəki xristianlığın rəngarəng və çoxşaxəli tablosunu təsvir et-

məklə Azərbaycanın multikultural mənzərəni canlandırır.

Kitabın mühüm əhəmiyyət kəsb edən fəsillərindən biri Alban Apostol Avtokefal Kilsəsi ilə bağlı olan hissədir. Bu fəsildə ermənilərin Qafqaz Albaniyası ilə bağlı əsaslı iddialarına tutarlı cavab verilərək erməni yalanları ifşa olunur. Sözügedən tədqiqat əsərində ölkəmizin maddi-mədəni irsi olan Alban Kilsələrinin bərpası, mühafizəsi, habelə Alban Həvari Kilsəsinin qədim dini ənənələrinin dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi mühüm tədbirlər barədə geniş məlumat verilməklə yanaşı, tarixi mənbələr əsasında xristian Alban məbədlərinin Azərbaycan xalqına məxsus olduğu sübuta yetirilir.

Kitab xristianlığın tədqiqatı ilə məşğul olan tarixçilər, dinşünaslar, bu mövzuya maraq göstərən OXU nümayəndələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# "Tələbə baharı" ümumrespublika yaradıcılıq festivalı başa çatıb



Mayın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Nesimi ili" çərçivəsində "Tələbə baharı" ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, digər dövlət və hökumət rəsmiləri, deputatlar və başqa qonaqlar iştirak ediblər. Tədbirdə tələbələr mütəmül tamaşalar nümayiş etdiriblər.

"Tələbə baharı" ümumrespublika tələbə yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il keçirilir. Festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərinin inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsi təşkil etmək, tələbələr estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Festival bir sıra gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. 2009-cu ildə "Euro-



vision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək üçüncü yerə layiq görülmüş Aysel Teymurzadə və 2011-ci ildə Azərbaycana birinciliyi bəxş edən Eldar Qasımov "Tələbə baharı" festivalının qalibi və iştirakçısı olublar.

Sonda festivalın qalibləri Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diplomları və xatirə hədiyyələri təqdim olub.

"Tələbə baharı" ümumrespublika tələbə yaradıcılıq festivalı 2011-ci ildən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.





# Fərqli mədəniyyətlərdən ortaq dəyərlərə

Əvvəlki 1-ci səh.

Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını genişləndirir və bu, daha intensiv formalar kəsb edir, Azərbaycanın dünya ölkələri birliyinə inteqrasiya olunması prosesini sürətləndirir. Həmin prosesdə xalqımızın milli mədəniyyətinin özünəməxsusluğu və unikalığı qorunmaqla beynəlxalq global əlaqələrə və ümumi mədəniyyət məkanına cəlb olunması güclənir. Azərbaycan öz inkişafının tarixi spesifikasiyi üzərində qədimlik və müasirliyi, ənənə ilə novatorluğu özünü surətdə əlaqələndirir. Azərbaycan dünyaya ölkələri ilə mədəni dialoq və əməkdaşlığı yeni, daha müəmməl formalar alır.

Müstəqil Azərbaycan dövləti bu gün mədəniyyətlər arasında dialoq ideyası üzrə müxtəlif global təşəbbüslərin həyata keçirilməsi missiyasını öz üzərinə götürmüşdür. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, Azərbaycanın tolerantlıq modeli kimi dünya üçün cəlb ediciliyi, ölkənin gətirdikə artan sosial-iqtisadi imkanları, müsbət beynəlxalq imicini bu təşəbbüslərin uğurla reallaşdırılmasını təmin edir.

Bu baxımdan bəşəriyyət üçün həmin nailiyyətləri yaradan faktorlardan biri də çoxumuzun əsl məhiyyətinə bəlkə də heç dərinində fərq etmədiyimiz, sadəcə ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi yasağıdığımız global forumlardır. Bu forumlarda aparılan müzakirələrdir. Dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya mübadilələridir. Əldə edilən razılaşmalar, Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır.

Ayrı-seçkiliyə, bərabərsizliyə, münafiçilərə son

Yeni minilliyin əvvəllərindən dünyamızı üçün son dərəcə faydalı təşəbbüslərin yerinə yetirilməsi missiyasını öz üzərinə götürərək müxtəlif beynəlxalq tədbirlərə, humanitar forumlara, sivilizasiyalararası dialoq platformalarına uğurla evsahibliyi edən Azərbaycan bütün dünyada mədəniyyətlərin təması məkanı kimi tanınır.

2-3 may 2019-cu ildə Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu tarixi missiyanın davamıdır. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə təşkil edilir.

"Ayrı-seçkiliyə, bərabərsizlik və zorakı münafiçiyə qarşı dialoq quraq" deyişli atında baş tutacaq forum çərçivəsində müxtəlifliyi çoxşaxəli və çoxsəviyyəli şəkildə idarə olunması, miqrasiya, yerdəyişmə, insan təhlükəsizliyi, gənclərin mədəniyyətlərarası dialoqda liderliyi kimi mövzular ətrafında müzakirələr aparılacaq. Tədbirin gedişində foruma qatılmış beynəlxalq təşkilatların rəhbərlərinin II toplantısının və nazirlərin görüşünün təşkilində planlaşdırılır.

Ümumdünya mədəniyyətlərarası dialoq forumları Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2011-ci ilin apreldən keçirilir. Bu silsilədən ilk forumun təşkilatçı iştirakçı deyildi. 2008-ci ildən start götürən və tarixə "Bakı Prosesi" kimi düşmüş böyük bir global təşəbbüsün reallaşdırılmasına çəkilən əziyyətin, bu istiqamətdə aparılan müzakirələrin ilk böyük nəticəsi idi.

Şərq dəyərlərinə bağlılıq, Avropa sivilizasiyasına sadiqlik

"Bakı Prosesi" Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyət və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Mehiz Azərbaycanın beşir bir global hərəkatın təşəbbüsünə kimi çıxış etməsinin əsasında isə ölkəmizdə tarixən fərqli dini mənsubiyyətə malik icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması ənənəsi dayanır. Azərbaycanın beşir bir global hərəkatın təşəbbüsünə kimi çıxış etməsi və ötan illər üzrə bu istiqamətdə əldə etdiyi uğurlar ölkəmizin yüzlərlə formalaşdırdığı mədəni müxtəliflik, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət ənənələrindən qaynaqlanır.

Avropa Şurasına üzv dövlətlərin 2008-ci ilin 2-3 dekabrında təşkil olunan mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi də dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlarda 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirakı etdiyi bu konfrans-

da "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul edildi.

"Bakı Bəyannaməsi" ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi"nin və bu prosesin inkişafına hədəflənmiş "Sənətlər dialoquna" layihəsinin əsası qoyuldu. "Bakı Prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabrda Bakıda keçirilmiş islam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etdi.

Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoq dair birgə kommunike qəbul edildi. 2010-cu ildən isə "Bakı Prosesi" global hərəkatə çevrilməyə başladı. 2010-cu il sentyabrın 23-də BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi elan edildi. Beləliklə, paytaxtımızda bu qəbildən ilk forum 2011-ci ilin 7-9 apreldə böyük uğurla keçirilərək tarixdə möhtəşəm iz qoydu.

Bakıda "pöhrələnən" "Sülh ağacı"

I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas mövzular sülh və dialoq nail olmaq üçün mədəniyyətlərarası əlaqələrə və mədəni müxtəliflik, mədəniyyətlərarası dialoqun mənalı edən mədəniyyət, incəsənət, irs kimi amillər, qadınların mədəniyyətlərarası dialoqda iştirakı, texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri, dünya dinləri arasında mədəniyyətlərarası dialoq və s. bu kimi məsələlər idi.

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da 2013-cü ilin mayında keçirildi. Forum "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" mövzusunda həsr olunmuşdu. 2015-ci ilin mayında təşkil olunan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə "Mədəniyyəti ortaq təhlükəsizlik naminə pəyləşək" çağırışına həsr edilmişdi. Bu forumun özəlliyi həm də ondadı ki, forum çərçivəsində doğma Bakıda Yeni Bulvar ərazisində "Sülh ağacı" abidəsinin açılışı oldu. UNESCO-nun "Sülh naminə incəsənət xadimi" Hedva Serin müəllifliyi ilə hazırlanmış "Sülh ağacı" bu gün xalqlar arasında anlaşma rəmzi kimi ucaldır və münafiçilərin həllini, dünyada sülhün yayılmasını təbliğ edir. "Sülh ağacı" UNESCO-nun tolerantlıq, sülh simvolu hesab olunur.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 4-6 may 2017-ci ildə təşkil edildi. Bu forumun əsas mövzusu "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" adlanırdı. Sonuncu forumda təqribən 800-dən çox xarici nümayəndə iştirak etdi. Bura yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrleri, alimlər, səfirler, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxil olmuşdu. Ölkəmizdə ilk dəfə idi ki, dünyanın 25-dən çox ölkə nüfuzlu beynəlxalq təşkilatları eyni tədbirdə rəhbər səviyyəsində iştirak etdirdi. Bu da, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün verdiyi müsbət nəticələrdən, bu platformanın global nüfuzunun getdikcə artmasından irəli gəlirdi.

Təsədufi deyil ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində global platforma statusu qazanıb. 2016-cı ilin apreldə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun mehiz Bakıda keçirilməsi də bu uğurlu prosesin və fəaliyyətin nəticəsi idi.

Həmçinin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı "Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi" adlı mürəzində 2008-ci ildən etibarən müvafiqiyyətlə reallaşdırılan "Bakı Prosesi"ni xüsusi vurğulaması qədim dövrlərdən bəri sivilizasiyalar arasında körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqda müasir dövrdə verdiyi dəyərli töhfələrin beynəlxalq miqyasda etirafı kimi səsəndirdi.

Dünya ümumi evimizdir

Azərbaycanın gördüyü bütün bu işlərin, çəkdüyü zəhmətin işə ölkə Prezidentinin öz çıxışlarında da qeyd etdiyi kimi bir məqsədi var:

"Sivilizasiyalararası, dinlərarası dialoqun dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkiliyə, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyillərin qarşısı alsın".

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq ölkəmizdə 5-ci dəfə keçirilməsi onu göstərir ki, Azərbaycan bu gün də bütün dünyada beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün son dərəcə əhəmiyyətli ölkədir. Mövzulardan da göründüyü kimi, indiyə qədər keçirilmiş ənənəvi forumların hər biri dövrümüzün ayrı-ayrı aktual problemlərinə həsr edilmişdir. Aparılan diskussiyalara, əldə edilən nəticələrə əsaslanaraq bəşəriyyətin bu günü və gələcəyi naminə yerinə yetirilməsi zəruri olan vəzifələr aktuallaşdırılıb və icraya yönəlib.

Dünyanı vahid məkan, bəşəriyyət isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verir. Bəşər mədəniyyətinin inkişafına ənənəvi yanaşmaları dəyişərək daha səmərəli edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın evsahibliyi etdiyi yeganə dialoq platforması deyil. Ölkəmiz ardıcıl şəkildə keçirilən Beynəlxalq Humanitar Forumların, həmçinin digər global tədbirlərin də təşkilatçısı olub. Dünyanın fərqli qütblərini mədəniyyət müstəvisində bir araya gətirib. Bu tədbirlərdə əldə olunan razılaşmalar, verilən qərarlar, reallaşdırılan ideyalar ötan il 10 illiyi tamamlanmış "Bakı Prosesi"nin tarixi uğurlarıdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyü və böyük uğurla reallaşdırılan layihələr bu istiqamətdə qarşıya qoyulmuş hədəflərin əldə olunmasında xüsusilə böyük rol oynayır. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli sərəncamı əsasında ötan il "Bakı Prosesi"nin 10-cu il dönümü qeyd edildi.

Gələcək vad edən həqiqətlər

Azərbaycan bu gün təşəbbüsünə olduğu "Tarixi İpək Yolu"nun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Cənub qaz dəhlizi" kimi global enerji-kommunikasiya layihələrinə də mədəniyyətlərarası dialoqun mühüm töhfələr verir. Çünki tarixən sosial-iqtisadi əlaqələr mədəniyyətlərin təmasında, qarşılıqlı vəhdətində mühüm rol oynayır. Şərq mədəniyyəti ilə Avropa dəyərlərinin özündə qovuşdurulan müasir Azərbaycan cəmiyyəti bu gün təşəbbüskarı olduğu qlobal iqtisadi layihələrdə də Şərqlə Qərbi dialoq müstəvisinə dəvət edir. Fərqli cəmiyyətləri ortaq mədəni dəyərlərdə birləşdirməyə çalışır. Bunun tarixi nümunələrini yaradır.

2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı olan Bakıda 3 il sonra 2012-ci ildə "Eurovision" Beynəlxalq Mahni Müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə İslam Oyunlarının yüksək səviyyədə təşkilatı bunun ifadəsidir. Bu, Azərbaycan dövlətinin tutduğu inkişaf yoludur, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı yalnız humanitar və mədəniyyət məsələlərinin deyil, həmçinin regional siyasətin müəyyənədiyi, dünyanın gələcək mənzərəsinin cizdiliyi global mərkəzə çevirir.

Bu cür global forumlar Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ifşası, informasiya müharibəsindəki üstünlüyümüzü baxımdan da çox mühümdür. Eyni zamanda, bu cür forumlar füsunkar təbiətə, zəngin turizm potensialına, təkrarsız fərqli mədəniyyət ənənələrinə malik Vətənimizin özünü də bütün dünyaya tanıdır. Ölkəmizdəki sabitlik və inkişaf mühtini, sosial-iqtisadi yüksəlişi, abadlıq-quruculuq işlərini, mədəni dəyərlərimizi sərğiləyir, eyni inkişaf yoluna can atan başqa ölkələr üçün parlaq nümunə yaradır. Eyni zamanda, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, cəmiyyətin, insanlarımızın sosiallaşmasına böyük töhfələr verir. İndiyə qədər keçirilmiş ümumdünya mədəniyyətlərarası dialoq forumlarının nailiyyətləri göz önündədir.

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri də həm cəmiyyətimiz, həm də ümumən bəşəriyyət üçün faydalı olacaq və bizi daha gözəl bir dünyanın qurulması arzusunun reallaşmasına bir addım da yaxınlaşdıracaq.

İradə ƏLİYEV, "Azərbaycan"

# Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edəcək

Mayın 2-3-də Bakıda "Ayrı-seçkiliyə, qeyri-bərabərlik və zorakı münafiçiyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirakı ilə 21-dən çox tədbir təşkil olunacaq. Tədbir BMT tərəfindən təşkil edilən rəsmi internet sahifəsi üzərindən canlı yayımlanacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 1-də Bakı Konqres Mərkəzində forumla bağlı təşkil olunan mətbuat konfransında Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazadə deyib.

Bildirib ki, tədbirin təşkilatçıları Azərbaycan hökuməti, Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-dur.

Diqqətə çatdırıb ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı proses" 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib.

"Ötan müddət ərzində forumun coğrafiyası çox genişləniib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki foruma Latın Amerikas ölkələrindən tutmuş Böyük Britani-



yaya, Səudiyyə Ərəbistanına qədər müxtəlif dövlətlərin təmsilçiləri qatılacaq. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyi yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək", - deyə Vasif Eyvazadə vurğulayıb.

Bildirilib ki, forum üç istiqamətdə davam edəcək. Belə ki, forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməkə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektor təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında fərdi-dəyişiklik formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. Eyni zamanda, 2

gün ərzində "Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması", "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq", "Global vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılınması", "Sülh naminə çoxtərəfli və diplomatiya", "Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək yolunun rolu" və digər mövzularda plenar və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərğilər açılacaq, musiqili proqramlar təşkil ediləcək.

Mətbuat konfransında çıxış edən Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru Mayk Hardi, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin Qlobal Təhsil Programının meneceri Migel Silva, UNESCO-nun Mədəniyyətlərarası dialoq bölməsinin rəhbəri Ann-Belinda Preys və İSESCO-nun xoşməramlı səfiri, İtaliya İslam Dini Cəmiyyətinin prezidenti Yahya Pallavicini "Bakı proses"inin əhəmiyyətini

yüksək qiymətləndirərək Azərbaycan hökumətinə belə bir forumun təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, iki gün ərzində Bakıda müasir dünyanı narahat edən aktual məsələlər müzakirə mövzusu olacaq. Forumda "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq", "Sülh naminə gənclər: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması" və "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" mövzularında üç əsas plenar sessiya keçiriləcək. Vurğulanıb ki, dünyada sülh və bərabərliyin, qarşılıqlı etimadın və anlaşmanın əldə olunmasında bu forum böyük əhəmiyyət kəsb edir.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, forumda Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Urquvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulayə Diallo, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin informasiya və gənclər iş naziri Mohaməd Naser Abdullah Aljabri, Monteneqronun daxili işlər naziri Mevludin Nuhoçic və Myanmanın təhsil naziri Myo Thein Gyi iştirak edəcək.

# Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində III akademik forum keçirilir

Mayın 1-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması" mövzusunda III akademik forum keçirilir.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preysin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevdə Məmmədəliyeva mədəniyyətlərarası dialoq sahəsində müzakirələrin xüsusi əhəmiyyəti olduğunu qeyd edib. Bildirib ki, bu sahədə bütün dünyada elmi araşdırmaların artması tədqiqatçıları diqqətə çatdırır. Mədəniyyətlərarası dialoqun elmi cəhətdən araşdırılması olduqca əhəmiyyətlidir.

Sevda Məmmədəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə olduğu "Bakı Prosesi" barədə ətraflı məlumat verib.



Bildirilib ki, "Bakı Prosesi" çərçivəsində Azərbaycanda bir çox mühüm beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlərdə dünyanın ictimai, siyasi, din xadimləri, alimlər iştirak ediblər.

Azərbaycanda dövlət-din münasibətlərinə toxunan nazir

müavini qeyd edib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, din-dinlərə xüsusi qayğı ilə ehatə ediliblər.

Mədəniyyətlərarası anlaşma üçün dinlərarası dialoqda UNIWIN şəbəkəsinin əlaqələndiricisi Fəthi Mənsuri Yeni Ze-

landiyada, Şri-Lankada törədilən terror aktları barədə danışıb. Bildirib ki, bu hadisələr əksər hallarda dini savadsızlıq səbəbindən baş verir. O, həmçinin dinlərarası dialoqun olmamasının bu kimi xoşagəlməz halların baş verməsində rolunu qeyd edib.

Dünyada dinlərarası dialoqun qurulması istiqamətində görülən işlərdən danışan BMT-nin din və inkişaf üzrə qurumlarıdır. Azza Kərəm bu sahədə müəyyən uğurlara nail olunmasına baxmayaraq, hələ də çox sayda problemlərin qaldığını deyib. Əlavə edib ki, son zamanlar dünyada yaşanan faciəvi hadisələr dinlərarası dialoq sahəsində hələ xeyli işlər görülməli olduğunu bir daha təsdiq edir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edir.

# Bakıda yaradılan ilk "KOB Evi"nin təqdimatı olub



Mayın 1-də Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin ("KOB Evi") təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, sahibkarlara müxtəlif xidmətlər göstərən dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə təşkil olunmuş tədbirdə "KOB Evi" konsepsiyası, hazırda bu dəstək mexanizminin yaradılması istiqamətində görülən işlər, burada sahibkarlara göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafı, biznes və investisiya mühtininin yaxşılaşdırılması istiqamətində həyata keçirilən

məqsədyönlü tədbirləri, aparılan işlətləri, yaradılan yeni dəstək mexanizmlərini diqqətə çatdırıb, "KOB Evi"nin yaradılmasının sahibkarlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin inkişafı, bu sahədə həyata keçirilən işlətlər və qanunvericilikdə edilmiş dəyişikliklər, agentliyin fəaliyyəti və sahibkarlara göstərdiyi dəstək mexanizmləri və xidmətlər barədə məlumat verib: "KOB Evi"nin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin ehatə dairəsi əhəmiyyətli dərəcədə böyüycək. "KOB Evi"ndə sahibkarlara verilən bütün icazələrin vahid məkan prinsipi əsasında şəffaf, operativ şəkildə verilməsi təmin ediləcək, digər tərəfdən sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə ehatə olunaçaq. Növbəti mərhələdə bu xid-

mətlər elektron platforma üzərindən - "e-KOB evi" vasitəsilə həyata keçiriləcək. Əminlik ki, "KOB Evi" ölkəmizin yeni innovativ brendi kimi dünyaya təqdim olunaçaq".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. O, "KOB Evi"nin sahibkarlara göstərilən xidmətlərinin vahid məkanda təqdim olunması, sahibkarların ehtiyaclarının öyrənilməsi baxımından önəmli mexanizmlərdən olacağını vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektiv islahatlar və qəbul edilən qanunvericilik

aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, "KOB Evi"nin yaradılmasının özəl bölmənin inkişafında əhəmiyyətli olacağını bildirib.

Milli iqtisadiyyatın dayanıqlı inkişafında kiçik və orta sahibkarlığın böyük rol oynadığını qeyd edən Azərbaycan Respublikası Sahibkarlar (İşgözlülər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, hazırda ölkədə qeyri-neft sektoru və kiçik və orta sahibkarlıq öz inkişaf dövrünü yaşayır. Son məlumatlara görə, Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən 440 min sahibkarlıq subyektinin böyük əksəriyyəti kiçik və orta sahibkarlardır.

Sonra KOBİA-nın aparat rəhbəri Şamil Suleymanlı agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edib. "KOB Evi"ne dair videoçarx nümayiş olunub.

Həmin gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası da keçirilib. Qeyd edək ki, Koordinasiya Qrupu "KOB Evi"ndə sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə agentlik arasında səmərəli əlaqələndirilməsinə və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-dan çox dövlət qurumunun nümayəndələri təmsil olunur. İclasda ilk "KOB Evi"nin yaradılması sahəsində qarşıda durulan vəzifələrə dair müzakirələr aparılıb, təkliflər səsəndirilib.





## “Formula1.com” SOCAR Azərbaycan Qran-prisi barədə

“Formula1.com” saytında Bakıda keçirilən SOCAR Azərbaycan Qran-prisi ilə bağlı maraqlı statistik məlumatlar yerləşdirilib.

Xəbər verilir ki, “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas builki mövsümdə ikinci qələbəsini Bakı Şəhər Halqasında qazanıb. Ümumiyyətlə, “Mercedes” komandasının sürücüləri mövsümün başlanğıcından ardıcıl dörd dəfə dubl edərək “Williams” komandasının bu göstərici üzrə 1992-ci ildəki üç yarışlıq rekordunu yeniləyiblər.

“Formula-1” üzrə keçirilmiş son 16 yarışın hamısında ilk pilləyə “Mercedes” komandasının pilotları çıxıblar. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi ən uzunmüddətli qələbə seriyasıdır. “Ferrari” komandasının pilotu Sebastian Fettel indiyədək Bakıda baş tutmuş bütün “Formula-1” yarışlarını ilk



4-ükdə başa vurub. O, bu yarışların heç birində ilk ikilikdə yer ala bilməyib. “Racing Point”in sürücüsü Sergio Peres Bakıda keçirilmiş dörd Qran-pridən üçüncü pillədə qalaraq ikinci yeri qazanıb. “McLaren”in pilotu Karlos Sayns son üç Azərbaycan Qran-prisində yarışa iştirak etməmişdir. O, ötən il Azərbaycan Qran-prisindən sonra keçirilmiş yarışlarda “McLaren” komandasının hər iki pilotu ilk dəfə bu yarışda sonadək mübarizə apararaq xal qazanmağa qabiliyyətli görünür.

Bu ilki Azərbaycan Qran-prisi “Racing Point”in pilotu Lens Strollun cari mövsümdə sıralama turunun birinci mərhələsində keçmə bilmədən yarışa ilk onluqda bitirərək xal qazandığı ikinci yarışdır. “Williams” komandasının pilotlarından hər ikisi cari mövsümdəki yarışlarda axıradək mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komandanın pilotları bu yarışlarda ardıcıl olaraq sonuncu ikinci pillədə qərarlaşıblar. Bu da rekord göstəricidir.

“Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutmuş bütün “Formula-1” yarışlarında ən güclü üç komandanın təmsilçilərindən başqa xal qazanan yeganə pilotdur. “Haas” komandasının pilotu Roman Qrojan indiyədək Bakıda keçirilmiş bütün “Formula-1” yarışlarını uğurla başa vursa da, xal toplaya bilməyib. “Toro Rosso” komandasının pilotu Daniil Kvyat bugüncə Bakıda baş tutmuş dörd Qran-prinin heç birini sonadək tamamlaya bilməyib.

## İran televiziyası Azərbaycan Qran-prisi haqqında süjet təqdim edib

İranda ingilisdilli “PRESS TV” televiziyası Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisi haqqında süjet təqdim edib.

AZƏRTAC xəbər verir ki, süjetdə yarışların müvəffəqiyyətlə keçirildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, pilotlar 6 kilometrlik Bakı Şəhər Halqasında gərgin idman mübarizəsi aparıblar.

Süjetdə yarışın qalıbları, Qran-prinin statistik göstəriciləri haqqında da məlumat verilib.



## Serxio PERES: “McLaren” Bakıda bizdən daha sürətli idi”

“Racing Point” komandasının pilotu Serxio Peres etiraf edib ki, Azərbaycan Qran-prisinin gedişində “McLaren” sürücülərini arxada saxlamaq ona çox çətin olub. Çünki onların bolidi daha sürətli idi.

“Autosport” saytı Serxio Peresdən bu sətəlləri götürür: “Bu, birinci dövrdən sonra yaxşı görünürdü. Mən Ferstappenin üstələdim, startda onu keçdim. Lakin biz çox tezliklə başa düşdük ki, “Red Bull Racing”lə mübarizə aparmaq alınmayacaq. Məni daha çox “McLaren”lər narahat edirdi. Çünki onlar bütün yürüş boyunca güclü idilər və mənə böyük təzyiq göstərirdilər.

Mən son dövrlər istisna olunmaqla bütün yürüş boyunca əlimdən gələni etdim. Səhvlərə yol verməmək və vaxt itirməmək - bu, “McLaren” pilotlarını arxada saxlamaq üçün yeganə vasitə idi. Çünki onlar bizdən daha sürətli idilər”.



## Robert KUBİTSA: “Bakı uik-endi ərzində əyləclərlə problemlər var idi”

“Williams” komandasının pilotu Robert Kubitsa Bakı yürüşünün lap başlanğıcında az qala divara çırpılacağına etiraf edib. AZƏRTAC xəbər verir ki, Kubitsanın sözlərinə görə, bu epizod ona fikrini bir yerə cəmləməkdə yardım olub.

“GPBlog” Kubitsanın bu sözlərini sitatə gətirir: “Yürüş asan deyildi, üstəlik, təsnifat zamanı divara çırpılmaqla məsələni daha da çətinləşdirdim. Artıq yürüşün birinci kəsiyində mən yenidən az qala divara çırpılmaqda idim. Bu epizod mənə yaxşı mənada xəbərdarlıq oldu. Əfsuslar olsun ki, bütün uik-ənd ərzində mənim əyləclərlə problemlərim var idi. Bu səbəbdən də tormozlama yalnız bolidin bir tərəfində mümkün olurdur.

Yürüşün əvvəlində baş verən epizod mənə fikrimi cəmləşdirməyə kömək etdi. Daha sonra mən artıq yürüşü sakitcə başa vurmağa və finiş xəttinə keçməyə çalışdım. Bakıda divarlar çox yaxındır, belə vəziyyətdə işləməli pis olan bolidi idarə etmək çox çətindir. Lakin bizim nikbinlik üçün səbəblərimiz var, bizə ən azı yürüşü başa vurmaq nəsihət oldu”.



## “Azərenerji” ASC “Cənub” Elektrik Stansiyasının etibarlılığını yüksək səviyyəyə çatdırır

Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında ötən ilin iyul ayının 3-də baş verən qəza və bunun nəticəsində enerji sisteminin çökməsi Şirvan şəhərində yerləşən ölkənin ikinci böyük elektrik stansiyası olan “Cənub” Elektrik Stansiyasındakı 2 ədəd 330 kV-luq avtotransformatorun birinin sıradan çıxmasına səbəb olmuşdu. Həmin sıradan çıxan, gərginliyi 330, 220 və 6 kV-a çevirən avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə quraşdırılıb. Nəticədə, 330 və 220 kV-luq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kV-dan 6,3 kV-a qaldırılıb. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işləmə rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb.

Hazırda “Cənub” Elektrik Stansiyasında su durulducu hovuz və dövrən nasoslara təmir edilir ki, bu da su sızmasını qarşısını almaqla etibarlılığın artırılmasına xidmət edəcək. Yaxın günlərdə isə 110 kV-luq qapalı paylayıcı qurğuda bərpa işləri başlanılacaq.

Eyni zamanda hazırda “Cənub” Elektrik Stansiyasına Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan 25 km məsafədə yeni qaz xətti çəkilir. Yeni xətt çəkiləndən sonra qaz



kompressorları sistemdən çıxarılacaq və onun işləməsinə sərf edilən aylıq 7 milyon kVtS elektrik enerjisi qənaət edilərək həmin 7 milyon kVtS elektrik enerji yükü ümumi sistemə ötürülməlidir.

Paralel olaraq hazırda “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 108 km məsafədə 220 kV-luq yüksək gərginlikli yeni elektrik xətti çəkilir və işlər yekunlaşmaq üzrədir.

Qeyd edək ki, “Azərenerji” ASC-nin ötən ilin payızından sonra “Reabilitasiya Programı” çərçivəsində “Cənub” Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirilmiş təmir işləri nəticəsində stansiyanın gücü 520 MVT-dan 720 MVT-ya qaldırılıb və bununla da 200 MVT itirilmiş güc bərpa olunub.

“Azərbaycan”

## “Azərsu” ASC polietilen boru və fitinqlərin satın alınması məqsədilə açıq tender elan edir

Tekrar

Tender 2 LOT üzrə keçirilir.

LOT-1. Polietilen boruların satın alınması.  
LOT-2. Polietilen fitinqlərin satın alınması.

Tender iştirakçılara təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:

- aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Təchizat və Sətinmələrin İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs - Hikmət Qasimovdan, 431-47-67/2249) ala bilərlər. Hər bir LOT üçün iştirak haqqı 200 manatdır.

Təşkilat - “Azərsu” ASC  
VÖEN - 9900001751

Bank - “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı  
Kod - 200112

VÖEN - 9900003611  
M/h - AZ37NABZ 0135010000000001944

SWIFT BIK - AİIBAZ2X  
H/h - AZ65AİIB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);  
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizli həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 may 2019-cu il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 31 may 2019-cu il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Təchizat və Sətinmələrin İdarə Olunması Departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 03 iyun 2019-cu il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.

LOT - 1 Dəftərxana və təsərrüfat mallarının satın alınması  
Tender iştirakçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yuxarıda göstərilən LOT üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının bu sahədə sənəti, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Axundov Nihad Bəsrət oğlu, telefon: 404-04-01/404-04-03, ünvan: AZ 1069, Bakı şəhəri, Mustafa Kamal Ataturk pr., 134. Maraqlananlar Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu LOT-1 üzrə 400 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçıların iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Təşkilat adı: Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  
VÖEN: 1603326271

Bank rekvizitləri: “Kapital Bank” ASC-nin Mərkəzi filialı  
H/h: AZ33AİIB38060019440419716102

VÖEN: 9900003611  
Kod: 200026

Müxbir hesab: AZ37NABZ0135010000000001944  
SWIFT AİIBAZ2X

Büdcə səviyyəsinin kodu: 7  
Büdcə təsnifatının kodu: 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iştirakçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizli həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü qüvvədə olmalıdır);

- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında arayış.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 iyun 2019-cu il saat 18:00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərfdə 19 iyun 2019-cu il saat 18:00-dək Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təkliflər 20 iyun 2019-cu il saat 16:00-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (ünvan: AZ 1069, Bakı şəhəri, Mustafa Kamal Ataturk pr., 134.) açılacaqdır.

Təklif zərflərinin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

Tender komissiyası

## B İ L D İ R İ Ş

İqtisadiyyat Nazirliyi "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC tərəfindən inventarların satın alınması üzrə 19 aprel 2019-cu il tarixində keçirilmiş kotirovka sorğusunun nəticələri Tender komissiyası tərəfindən ləğv edilmişdir.

Tender komissiyası

Qazetin daim yenilənən rəsmi internet ünvanı: [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

«AZƏRBAYCAN» qazetinin reklam xidməti

539-49-20

Qubad Qiyas oğlu Heydərov məxsus Əmək kitabçası (İT-1 № 2008182) itdiyi üçün etibarsız sayılır.

## ALLAH RƏHMƏT ELƏSİN!

Bəxtiyar Sadiqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsmayilov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyevə anası

### ŞÖVKƏT XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

"Mətanət A" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Elxan Bəşirov və şirkətin kollektivi Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin reisi, polis general-mayoru Sahib Mirzəyevə əzizi

### ŞİRXAN ADİGÖZƏLOVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin kollektivi məhkəmənin sədri İlham Cəfərova əzizi

### VƏLİ CƏFƏROVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin kollektivi məhkəmənin əməkdaşı Ruqiyə Bağirova əzizi

### MANYA XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

"Mətanət A" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Elxan Bəşirov və şirkətin kollektivi general-mayor Nizaməddin Həmidova əzizi

### ŞİRXAN ADİGÖZƏLOVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

## Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qazetinin kompüter mərkəzində yığıb sahifələnmis, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 9054  
Sifariş 1447  
Qiyməti 40 qəpik

## BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



## Ünvan

AZ 1073, Bakı şəhəri, Mətləbi prospekti, 529-cu məhəllə, IV mərtəbə  
e-mail: secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

## Telefonlar

Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavini - 538-86-86, 434-63-30,  
538-97-96,  
Məsul katib - 539-43-23,  
Məsul katib müavini - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-72-39,  
539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,  
Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
Reklam şöbəsi - 539-49-20, 538-31-11,  
Kompüter mərkəzi - 538-20-87,  
Fotolüstrasiya şöbəsi - 538-84-73,  
Mühasibat - 539-59-33,  
Faks - (+994 12) 5398441